



SEVİLFANZİN

SEVİL FANZİN

01/2023



B | S | T The Black Sea Trust
for Regional Cooperation





Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı
SEVİLFANZİN – Yanvar 2023

Qrafik tərtibat: *Mehrin Əlili*
İllüstrator: *Orxan Qarayev Elvella*
Redaktor: *Aygül Qurbanova*

Fanzinin üz qabığı Sİ vasitəsilə hazırlanıb

IÇİNDƏKİLƏR

04-06 ————— **İndi, Burada: "Mənə Marianna De"**

Toğrul Abbasov

07-09 ————— **"Bal ölkəsi" – müşahidə sənədli film nümunəsi kimi**

Elvin Musayev

10-18 ————— **Mən necə rejissor oldum**

Serqey Eyzenşteyn

19-21 ————— **Nəsillərarası münaqişələr – kimdir günahkar?**

Əfsanə Tahirova

22-27 ————— **Vüsalə Hacıyeva ilə müşahibə**

28-31 ————— **"Yığıcılar və mən" sənədli filmində Aqnes Varda**

Aygül Qurbanova

32-34 ————— **Həyata dair kədər**

Aliyə Dadaşova

35-36 ————— **Bilirsinizmi?**



İndi, Burada:



Toğrul Abbasov

LGBTIQ+ obrazların ağ pərdədə görünməyi kinematoqrafiyanın özü ilə yaşıddır. 1895-ci ildə "qatar stansiyaya yaxınlaşış" ilk filmin müjdəsi veriləndə, William Dickinson da Edisson şirkəti adından The Gay Brothers (Gey Qardaşlar) filmini çəkmışdı. Filmdəki iki oğlanın vals rəqsı, kinoda ilk kuir vizuallarından biri sayılır. Ancaq bu film, LGBTIQ+ obrazların kinoda gülüş vasitəsi kimi istifadə edilmə ənənəsinin də ilk filmidir. Bir başqa ifadə ilə, tarix köhnədir, amma LGBTIQ+ obrazlardan "gülüş fəndi" istifadəsi olaraq.

Daha sonra dünya kinosunda senzura qanunlarının da aktivləşməsi ilə birlikdə LGBTIQ+ obrazlar ya görünməzlək tülü ilə örtülüb, ya da 1930-40 - ci illərdəki kimi əsas kişi obrazın "feminən dostu" olaraq yan rolda yenə də gülüşə

xidmət edib. 1950-60 -ci illərdə isə LGBTIQ+ obrazlar əsasən fərdi çöküşün, depressiyanın, narkotikanın girdabında boğulan, qaranlığın təmsilçisi rolunda olub. Yəni 1960-cı illərin sonlarına kimi meynstrim kinematoqrafiyada kuir təmsillər ya gülüşün, ya qorxunun ya da yazıqlığın ifadəsi olaraq vizuallaşdırılıb. 1960-cı illərin sonundan etibarən isə ağ pərdədə daha dolğun LGBTIQ+ obrazlarla rastlaşmağa başlayıraq. Bu, həm də kuir kinonun ilk mərhələsi sayılı bilər. Amma 1980-ci illərdə feminizmin üçüncü dalğasının və daha sonra kuir nəzəriyyəsinin inkişafının təsiri ilə 1990-ci illərdə "yeni kuir kinosu"-nun da səhnəyə çıxdığına şahidlilik edirik.

Yeni kuir kinosunda video işlər, sənədli yaxud bədii-sənədli filmlər, bir sözlə hibrid strukturlu vizuallaşdırılmalar

xüsusi yerə sahibdir . Həm meynstrim filmlərdən uzaqlaşaraq müstəqil filmlər çəkə bilməyin yolu olaraq, həm də kuir həyatların, yaxud həyatlarımızın kuir məzmununun həqiqətinə yaxınlaşmağın ən doğru yolunun məhz bu struktura malik filmlər olduğu düşünülərək, rejissorların şüurlu şəkildə bu tərzləre müraciət etdiyini deyə bilərik. Yəni bədii təxəyyülün təhriflərinə imkan verməmək, həqiqətlə olduğu kimi baş-başa qala bilmək, hər şeyi və hər kəsi sahib olduğu həqiqət içərisində adlandıra bilmək üçün. Mariannaya, Marianna deyə bilmək üçün...

Polşalı rejissor Karolina Bielawska-nın 2015-ci ildə ərsəyə gətirdiyi və 3-cü Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalında izlədiyimiz, trans qadın Mariannanın kimlik inşasını mərkəzə yerləşdirən Mənə Marianna De filmi, məhz yuxarıda qeyd etdiyim – rejissorun Mariannanın həyatının həqiqətinə hibrid sənədli filmə yaxınlaşma biləcəyi fikrindən doğulub. Filmin nümayişindən sonra rejissorla olan müzakirədən öyərnirik ki, əslində o, əvvəl bədii film çəkməyi düşünürmüş. Amma Mariannanı tanıdıqca, özündə bədii elementlər də daşıyan sənədli film çəkməyə qərar verib. Mariannanın həqiqətinə yaxınlaşmaq, onun özünün iştirakı olmadan başqası tərəfindən təmsil olunaraq bu həqiqətlə üz-üzə gəlmək, rejissora imkansız görünüb.

Film, bir teatr səhnəsi quruluşunu xatırladan görüntü ilə başlayır. Səhnənin ortasına bir stol və qarşılıqlı iki stal qoyulub. Bu stulların birində Mariannanın keçmiş həyatını canlandıran aktyor, digərində isə onun keçmiş həyat yoldasını canlandıran aktrisa əyleşir. Daha sonra Marianna da əlil arabasında səhnəyə daxil olur. İki oyuncu, keçmiş



ər-arvadın dialoqunu Mariannanın nəzarətində oxumağa başlayır. Beləliklə bu səhnə ilə indiki zaman qurulur. Səhnədə oxunan dialoqlar və Mariannanın trans kimliyinin inşasının mərhələlərini göstərərək isə keçmiş zaman. Filmin bu üçlü zamanı və onların iç-içə keçmiş qarışq montajı, Mariannanın kimlik inşasının da düzxəttli olmayan qarışq formasını bize hiss etdirir. Bununla da film həm Mariannanın fərdi, özünəxas yolunu göstərərək təhkiyəni subyekt(iv) ləşdirir, həm də bu qarışqlıqla hər birimizin kimlik inşasındaki oxşar qarışq təcrübələri xatırladaraq onun yad və marjinal görünməyinə imkan vermir. Mənə Marianna De filmini kuir film edən də məhz budur- həm fərqlilik, həm də bənzərliyin yer aldığı dualist strukturu ilə subyekt və tamaşaçı arasında qura bildiyi balanslı məsafə.

Sübhəsiz Mariannanın bu subyektiv kimlik inşa yolu heç də rəvan, asan qət edilə bilən yol deyil. Ailəsi tərəfindən çıxdaş edilməyi, evdən uzaqlaşaraq yolunda tek irəliləməyə vadar olmayı, desosalizasiyaya məruz qalmağı, “içində yaşıdagı bədənlə” yeni həyat qurmağa çalışması - hər biri özüyündə cəmiyyətin heteronormativ və patriarxik sistemində meydan oxuyaraq öhdəsində gəlinə biləcək çətin sınaqlardır. Amma bütün bunlar ona həm də yeni qapılar açan, özünə əminliyini



artıran aktların səbəbi olur. Məsələn ona dəstək verən trans kişi ilə qurduğu yeni dostluq və onunla paylaşı bildikləri, əvvəlki həyat tərzində təcrübə etmək fürsəti tapmadığı bir birlikdəlik formasıdır – “güzgüylə” yerimək dostluğu. Bəlkə də məhz bu cür yeni təcrübələr, itirdiyi zamanı ən tez vaxtda kompensasiya edə bilməyə duyduğu dərin arzu, onun ifliclə qarşılaşmasına səbəb olur. Tranzisiya əməliyyatından sonra qəbul etdiyi dərmanların dozasını öz-özünə artırıb iflic keçirməyinə səbəb olmayı, təkcə bədənin deyil, itirilmiş zamanın bərpasını, yeni kimliyi ilə yaşayacağı həyata duyduğu ramedilməz coşğunu bildirir. Anasına hər dəfə zəng vuranda, anası inadla ona keçmiş adıyla müraciət edib onun “bu yoldan qayıtmagını” istəyir. Hətta o, xəsta yatağında yatanda belə. Onun isə anasından yeganə istəyi öz adıyla, Marianna kimi çağrırlımaq olur. Mariannanın dərmanların dozasını artıraraq tələsdiyi məhz bu id - anasının artıq bu həqiqəti ən tez vaxtda qəbul etməyi və nəhayət onu öz adıyla səsləyərək “ona Marianna de” məyi. Adlarımızın ilk baxıcıımız, ilk görünimiz, anamız tərəfindən səsləndirilməsi; onun səsiylə bu həyatda bir adımız və yerimiz olduğunu öyrənməyimiz ontolojik mövcudluğumuzun da təməli deyilmə?

Amma filmdən və Mariannanın keçdiyi yollardan bunu dəyişdirməyimizin, ontolojik mövcudluq və kimlik inşamiza

yeni təməller qoymağımızın da mümkün olduğunu anlayırıq. Mariannanın sevgilisi ilə qurduğu münasibətdən, sevgilisinin isə bu çətin yolda onun yanında olmayı səhnələrindən yeni mövcudluq formasının izləriyle tanış oluruq. İflic keçirdikdən sonra sevgilisi ilə birlikdə kilsədə tanrıya dua edərkən, Marianna tanrıya inancının itməsindən bəhs edərək “tanrı məni unudubmu” deyə şikayətlənir. Tanrı səssizdir, amma səs sevgilisindən gəlir: “elə demə”. Yəni onu unudanların, onun adını deyə bilməyənlərin, onun səsinə səssizliklə qarşılıq verənlərin əvəzinə eşitdiyi bir səs də var – sevgilisinin səsi. Bu səs, digər səslərin yerini tutaraq deyil (bu imkansızdır), yeni bir səs olaraq var onun həyatında. Buna görə də filmin sonunda dəniz kənarında sevgilisi ilə qucaqlaşış uzanmışkən ortaçıda səssizlik hökm sürürmüş kimi görünür, amma kamerasının uzaq məsafəsi və sevgililərin üzlərinin bir-birinə yaslanması bu yeni səsin əvvəlkilərdən fərqli olaraq qısqırıq deyil, piçilti olduğunu bildirir. Və mənçə o piçiltidə, sadəcə Mariannanın eşidə biləcəyi sözlər var:

“Səni sevirəm Marianna”

“Marianna”

“Marianna.”



BAL ÖLKESİ

müşahidə sənədli film
nümunəsi kimi

Elvin Musayev

Sənət motivləri yüksək olan sənədli filmlərin əsas xüsusiyyətlərindən biri tamaşaçıya sənədli filmə baxlığı təəssüratını unutdurmasıdır. Bu cür filmlər mövzuya yanaşma, kinematoqrafiya, montaj, vizual formada çatdırılan hekayəyə yüklenən güclü dramatik çalarlar, verməyə çalışdığı mesajı didaktik şəkildə açıq-aşkar tamaşaçıya ötürmək baxımından çox dəyərlidir. Tamara Kotevska və Ljubomir Stefanovun müəllifi olduğu "Bal ölkəsi" filmi də bu qəbildəndir. Müəlliflər təsirlili bir hekayəni, güclü dramatik strukturu baxımlı vizuallıqla və üslubla tamaşaçıya uğurlu formada çatdırır. Film vasitəsilə tamaşaçı Makedoniyanın ucqar dağ kəndində yaşanılan özünəməxsus bir həyatın şahidi, müşahidəcisi olur. Filmin əsas qəhrəmanı olan Xədicə yataq xəstəsi olan anasıyla balaca daxmada yaşayır. Ənənəvi qaydada istehsal edib satdığı balın puluya dolanırlar. Pətəklərdən balı götürərkən təbiətin həssas tarzlığını qorumaq naminə yarısını satmaq üçün götürəndə yarısını arılar üçün qoyur. Bir müddət sonra isə filmdə konflikt əksizliyindən yaranan monotonluq birdən öz mal-qara sürüsüyle Xədicənin qonşuluğunda məskən salan

çoban ailəsinin filmə daxil olmasınayla dinamikayla əvəzlənir. İrəliləyən dəqiqələrdə gərginləşən münasibətlər, yaranan konflikt filmə gözlənilməz enerji qatmağa başlayır.

Filmi bir neçə aspektdən analiz etmək mümkündür. Bizə modern dünya insanın tamamilə yaddan çıxardığı bir fiqurun – Xədicə kimi qadınların mövcudluğunu ustalıqla xatırladır. Kinoteatrda rahat oturacaqlarda oturub bu səhnələri izleyən tamaşaçı dünyanın uzaq, onun üçün artıq yadlaşmış bir nöqtəsinə açılan qapıdan içəri keçir. O cür çətin şəraitdə yaşamağa çalışan qadının həyat tərzi haqqında sadəcə antropolojik və etnoqrafik məlumat almir, eyni zamanda özünü obrazın yerinə qoyaraq nə hiss etdiyini duya bilir. İnsanlar acgözlükle yaşayıb dünyani görməzdən gələndə həm bəşəriyyətin, həm də təbiətin hansı təhlükələrlə üzləşəcəyini görür.

Həmçinin filmi kapitalist sistemin tənqidçi kimi də görə bilərik. Filmdə təbiətin həssas nizamına hörmətlə yanaşan Xədicədən fərqli olaraq, pul qazanmaq üçün hər yolun mübah olduğunu düşünən Hüseynin ailəsi bir növ kapitalist dünyanın simvoludur.

Göründüyü kimi filmi müxtəlif aspektlərdən analiz etmək mümkündür, mənse bə yazında ona müşahidə sənədli film nümunəsi kimi yanaşmaq niyyətindəyəm.

1960-cı illərdə müxtəlif ölkələrdə rejissorlar sadəcə müşahidəyə əsaslanan sənədli film forması inkişaf etdirməyə başladı. Müşahidə sənədli film cərəyanının ən əsas xüsusiyyəti insan və hadisələrin təbii axarının fasılısız müşahidəsindən ibarətdir. Bu zaman yaradıcı heyət kamera vasitəsilə ətrafda baş verən hadisə və insanları heç bir müdaxilə etmədən izləyir. Bu yanaşma əsasən mövzulara və ya obyektlərə diqqət çəkmək xüsusiyyəti daşıyır. Passiv kamerası kanardan hadisələri izləyən tamaşaçının gözü rolunu oynayır. Bu da tamaşaçı üçün filmdəki hadisələri duymaq, obrazlarla empatiya qurmaq baxımdan önəmli yerə malikdir.

"Bal ölkəsi" də məhz bu formada çəkilmişdir. Rejissorlar və kamerası operatoru Xədicəylə üç il keçirmiş, bu üç il ərzində 400 saatdan çox çəkiliş etmişdir. Türk dilini bilməyən müəlliflər çəkiliş zamanı sadəcə obrazların duygularına və hərəkətlərinə fokuslanaraq kadrları ləntə alıb. Vizualliqa fokuslanaraq onu çəkilişin əsas xətti etmək filmi anlamaqdə aydın bir dili təmin etmişdir. Filmin bu şərtlər altında çəkilmesi qoca anasıyla Makedoniyanın ucqar dağ kəndində yaşayan Xədicənin gündəlik həyatına dair peşəkar müşahidə sənədli film ümənəsi ərsəyə gətirdi.

Filmdə mövzunun əsas istiqamətlərindən biri Xədicənin təbii həyatı qoruması və təbiətə xüsusi həssaslıqla yanaşmasıdır. O, pətəklərdən hər bal götürəndə dediyi "Həm sizə, həm bizə. Yarısı sənə, yarısı mənə" sözləri film

boyunca dəfələrlə tekrarlanır. Bu nə qədər sadə bir şey kimi görünse də modern dünyaya xəbərdarlıq xarakteri daşıyır.

Müşahidə sənədli filmlərində gözlənən iki əsas nüans işlənən mövzunun orijinallığı və rejissorun baxış bucağının aşkar şəkildə görünməsidir. Təbii ki, rejissorun baxış bucağının mövzudan daha dominant olması hekayəyə zərər verə bilər. *"Bal ölkəsi"*nin açılış səhnəsi antropolojik və ya etnoqrafik sənədli film səhnəsindən daha çox pastoral bir hekayənin giriş səhnəsinə benzəyir. Halbuki, Xədicə real insandır və ənənəvi kənd həyatının orijinal nümunəsidir. Film onu bize insan kimi təqdim etməklə yanaşı, həm də təbiətlə həməhəng olan həyat tərzini aşkar romantikayla çatdırır. Bunu edərkən isə modern həyatın çirkiliyinə və qəddarlığına işarələr vurur. Xədicənin pastoral təsvirlər fonunda təqdim edilməsinə baxmayaq, qadın kimi təsvir edilməsi hekayə üslubu kimi seçilən müşahidə rejimi üçün problem yaratır. Məsələn, Xədicənin qəlbində qalmış arzuları şam ışığının yaratdığı dramatik ab-havayla tamaşaçıya çatdırılır. Bütün bunlar hekayənin bütövlüyünü zədələmir, əksinə dolğunlaşdırır.

Hekayə struktunun 5 əsas kılıd epizod üzərinə qurulduğunu düşünürəm.

Birinci kılıd epizod Xədicənin gündəlik həyatını təşkil edən anlardır. Bu anlar Şimali Makedoniyanın pastoral mənzərəlerinin müşayiəti ilə sabit kamerası bucaqlarının təqdim etdiyi təsvirlərə sakit kənd həyatının portretini çəkir. Bir müddət hekayənin ne olduğu, hansı istiqamətdə getdiyi tamaşaçıya qaranlıq qalsa da, təqdim olunan təsvirlər, filmi yumşaq dili tamaşaçını özünə cəlb etməyi bacarırlar.

İkinci kılıd epizod

isə mal-qara

sürüşüylə tərəkəmə ailənin Xədicənin qonşuluğunda məskən salmasıdır. Kəndə ilk dəfə gələn yeddi uşaqlı tərəkəmə qonşunun mal-qarası, uşaqları və davranışlarındakı xaotiklik Xədicənin gündəlik ritmini pozmağa başlayır. Birinci epizoddakı pastoral, sakit ab-hava ikinci epizoddan sonra gərginliklə əvəzlənir. Artıq hekayə tamashaçını qarmağa keçirib maraqlandırmağa, həyəcanlandırmınağa başlayır.

Üçüncü kildə epizod Hüseynin Xədicəyə arıcılıq haqqında suallar vermesi, arıcılığa başlaması və bu prosesin nəticəsidir. Xədicənin "Yarısını götür, yarısını arılara saxla" məsləhətinə əmlə etmeyən Hüseynin arıları ac qalır və Xədicənin arılarına hücum çəkərək onları öldürür. Xədicənin məsləhətinin diqqətə alınmaması ekoloji tarazlığın pozulmasına səbəb olur. Məhz bu epizoddə filmin irəli sürdüyü diskursu görürük.

Dördüncü epizodu isə diskursun pik həddi saya bilərik. Hüseynlə bal satıcısı ağaçın içindən balı götürmək üçün onu kəsir. Bir dəfə bal əldə etmək üçün təbiəti ömürlük məhv etmək mənasına gələn hərəkət acgözlüyü və kapitalist sistemi xatırladır. Bu hərəkət konfliktin əsas xəbərcisidir. Balı götürmək üçün ağaçın kəsilməsini əzaqdan səssizcə izləyən Xədicənin baxışları hekayəyə xüsusi dinamika qatır. Çünkü biz əvvəlki səhnələrin birində Xədicənin o ağaçdan balın yarısını götürüb, yarısını arılara saxladığının şahidi olmuşduk.

Beşinci kildə epizod isə ananın ölməsi və Xədicənin kənddən getməsi səhnəsidir. Bu səhnələrdə artıq bahar yox, qış fəslidir. Xədicənin həyatında çox şey dəyişmiş, çox şey itirilmişdir. Onun kənddən ayrılrək hiss etdikləri, yeni həyat yolunun necə olacağına dair heç bir ipucu verilmir. Film ümidi, hüzün, melanxoliya kimi hissələrlə sona çatır. Amma bu son sənədlə filmdən daha çox bədii filmə xas olan hadisələrin sonuna qoyulmuş üç nöqtə kimidir...



MAN NECA



REJİSSÖR OLDUM

SERQEY
EYZENŞTEYN

1898
1948

Tərcümə:
Aygül Qurbanova

Bu çoxdan olub. 30 il əvvəl. Ancaq bunun necə baş verdiyini çox dəqiq xatırlayıram. İncəsənətlə ilk əlaqələrimin yaranma tarixçəsini nəzərdə tuturam. İki birbəşə təessürat iki ildırım zərbəsi kimi mənim taleyimi bu istiqamətə yönəldti.

Birinci quruluşusu F.F Komissar Jrivski olan Turandot tamaşası oldu(30-cu ilde Nezlobin teatrının Riqə turnesi). O andan teatr mənim yaxın diqqətimin və əlçığın əyləncəmin predmetinə çevrildi. Həmin mərhələdə hələ teatr fəaliyyəti ilə heç bir əlaqəm yox idi və mən "atamın ayaq izləri" ilə mühəndis- arxitektur yolunu seçməkdə ciddi idim və buna kiçik yaşlarından hazırlaşırdım.

İkinci güclü və yekun zərba isə hələ demədiyim mühəndisliyi atmaq və incəsənətə "təslim olmaq" niyyətimi təyin etdi- bu isə keçmiş Aleksandrid teatrında baş tutan "Maskarad" oldu.

Sonralar taleyimə o qədər minnədar idim ki, bu şok mənim ali təhsil müəssisəsində ali riyaziyyatdan indi artıq xatırlamadığım (hətta digər bölmələri belə) integrallı differensial tənliklərə qədər bütün yekun imtahanlarımı verib bitirdiyim vaxtda baş verdi. Çünkü mən düşüncədə intizamlılıq və riyazi dəqiqliyə olan sevgi məhz burada aşılanmışdı.

Vətəndaş müharibəsi burulğanına düşmek və bir müddət mülki mühəndislər institutunun divarlarından uzaqlaşmaq yetəri oldu ki, keçmişin gəmilərini bir anda yandırm.

Vətəndaş müharibəsində mən artıq instituta qayıtmadım, teatrda işləməyə baş vurdum. İlk İşim Proletkult teatrında əvvəl rəssam, sonra rejissor, daha sonra isə elə həmin kollektivlə ilk dəfə olaraq kinorejissorluq oldu. Amma əsas olan bu deyildi. Əsas o idi ki, məni sırlı həyat fəaliyyətinə itələyən incəsənət adlı qüvvə olduqca ramedilməz, doyumsuz və acgöz idi. Etdiyim heç bir fədakarlıq məni qorxutmurdu.

Cəbhədən Moskvaya gəlməkçün mən əvvəl Akademianın əsas qərəgahının Şərqi dilləri bölməsinə qəbul olundum. Bunun üçün minlərlə Yapon sözlərinin öhdəsindən gelib, yüzlərlə qəribə heroqlif cizgilərinə güc gəldim.

Akademiya tək Moskvani deyil həm də gələcəkdə Şərqi tanımaq imkanı, Yaponiya və Çinlə ayrılmaz bağlı olan incəsənətin sehriinin mənbəyinə yetişmək demək idi.

12

Bize məlum olan Avropa
birləşmələrindən uzaq olan, tanış
olmayan bir dilin sözlərini öyrənməklə
neçə gecə keçdi. Neçə-neçə mürekkeb
mnemonika (yaddaş inkişaf etdirmə
üsulları) yoxlamalı oldum.

Senaka-spina(kürək)

Necə yadda saxlayım

Senaka-seneka

Sabahı gün özümü dəftərdə yoxlayırdım.
Əlimlə Yapon sütununu örtüb ruscanı
oxuyaraq

Spina

Spina

Spina

Spina-spinoza və.s və.s və.s

Qeyri-adi çətinliyi olan bir dil.

Təkcə ona görə yox ki, bize məlum
olan dillerin səs asossasiyalarından
təcrid olunub, əsas ona görə ki, frazaları
qurmaq üçün əsas olan düşüncə tərzi
bize məlum olan Avropa dillerinin
düşüncə tərzindən tamamilə fərqlidir.
Çətin olan sözləri yadda saxlamaq deyil,
çətin o düşüncə tərzini dərk etməkdir
ki, onunla Şərqiñ nitq dönmələri, cümlə
quruluşu, söz birləşmələri, sözlərin
yazılışı və.s sıralanır.

Sonralar taleyimə xeyli minnətdar idim
ki, məni incəsənətdən keçirib bu qədim
Şərqiñ dillerinin və söz piktoqrafiyasının

qeyri-adi düşüncə tərzi ilə birləşdirdi.
Məhz bu "qeyri-adi" düşüncə tərzi
mənə gələcəkdə montaj təbiətində baş
çıxarmağa kömək etdi. Artıq bu tərzin
bizim qəbul etdiyimiz "məntiqi" tərzdən
fərqli olan, daxili hissət düşüncəsinin
nizamnaməsi olduğu anlaşıldığında
mənə incəsənət metodlarının daha gizli
təbəqələrində yollar açdı. Bu haqda
daha sonra.

Belə.... İlk həvəs ilk sevgiyə çevrildi.
Lakin roman buludsuz keçmədi. Nəinki
şiddətli, hətta tragik oldu.

İsaak Nyutonun özəlliyini həmişə
bəyənmışəm- düşən almalar haqda
düşünmək və onlardan Allah bilir nə
nəticələr, ümumiləşdirmə və çıxarışlar
etmək. Bu mənim o qədər xoşuma
gəldi ki, mən hətta Aleksandr Nevskinin
də sehirlə bir alma ilə təmin etdim,
keçmişin qəhrəmanını, buzlaşma
dövrünün strateji konfiqurasiyasını
Tülük və Dovşan yaramaz nağılinin
sxemindən çıxarmağa məcbur etdim.
Şəkildə bunu zəncirhərən İqnat danışır.

Lakin oxşar bir alma yaradıcı
fəaliyyətimin şəfəqində özüme
yetərincə məkrli obraz bəxs etdi. Ancaq
bununla belə, bu bir alma yox, ilk işçi
teatri Proletkultun kapellinerinin (teatrda
nəzarətçi qadın) 7 yaşı oğlunun dəyirmi
al siması idi.

BEŁA...

İLK HƏVƏS

İLK SEVGİYƏ ÇEVİRİLDİ.

LAKİN ROMAN BULUDSUZ KEÇMƏDİ.
NƏINKİ ŞİDDƏTLİ, HƏTTA TRAGİK OLDU.

Məşqlərdən hansındasə təsadüfən məsq foyesində gəzisən oğlanın simasına baxdim, o dərəcədə heyətləndim ki. Onun simasında səhnədə baş verən hər şey mimiki olaraq güzgündəki kimi əks olunmuşdu. Və nəinki ayrı-ayrı personajların mimika və hərəkatları, tamaşaaya dair hər şey, dekorasiyalar, geyimlər, sözlər, dialoqlar, bütün hərəki olacaq durğunluqlar, durğun olacaq hərəkiliklər bu gənc oğlanın alma yanaqlarında əksini tapmışdı. O zamansa məni bənzərləndirmişdi. Necə ki bunu Tolstoy da Qraf xidmətçilərindən hansıa heyətləndirmişdi. Necə ki bunu Tolstoy da Qraf xidmətçilərindən hansıa haqda yazmış, tətbiq etmişdi. (Öz siması ilə hətta cansız əşyaların həyatını göstərmək hiyləgərliyinə belə sahib idi)

Ancaq qəribə bir şəkildə mən tədricən həmin təəccübələndiyim oğlanda gördüyüüm eyniandalığın reproduksiyası haqda yox, həmin reproduksiyanın öz təbiəti haqda daha çox fikirləşirdim. 1920-ci il idi. O vaxtlar tramvay işləmirdi. Və uzun yollarda mən neçə-neçə məşhur tamaşa başlangıçlarının doğulduğu şanlı teatr səhnələrinin kareta sırasından şəffaf göllərdəki hələ su basmamış otağıma qədər-ötəri müşahidələr yorucu labüdülkə mövzular haqda az düşünmürdüm. Yol ve yoldakılar, fərqli kecidlər və istisnasız xətti eynilikləriyyaziyat cılələrimi xatırlatmaya, riyazi dəqiqlikə var olan, varlığında qətiyyətli rasionallıqdan boyun qaçırmayan ruh hökmüranlığını hadisələrin və varolmaların mərkəzinə qoymaya bilmirdim.

Ceymsin məşhur -biz kədərlər olduğuuma görə ağlamırıq, aqladığımıza görə kədərlənirik formulasi ilə buna qədər artıq tanış idim. Bu formula öncəliklə estetik paradoksallığına görə xoşuma gəlirdi, bundan əlavə də, faktdır ki, müəyyən düzgün qurulmuş ifadə təzahürləri uyğun emosiyaları yarada bilər. Amma, əgər belədirse, onda gərək oğlan hərəkətdə olan simaların mimiki əlamətlərini yaradaraq eyni anda tam həcmdə səhnədə artistlərin həqiqətən yaşıdları və ya bunları yaşıdlarını yetərinçə inandırıcı şəkildə göstərdikləri hər şeyi yaşasın.

Yetkin tamaşaçı ifaçıları daha ehtiyatla mimikalasdırı. Cox güman məhz bu saxtakarlığı daha intensiv edir, faktiki səbəb və real hərəkət aktı olmadan dramın ona demonstrasiya etdiyi möhtəşəm zadəganlığı və qəhrəmanlığı yaşayır və ya tamaşaçı naturasının cinayətkar hərəkətləri və zəif motivlərinə saxta çıxış verir-yenə də hər şey əməldə deyil, səhnədəki vəhşətlərə saxta iştirakçılıq edən real yoldaşlıq hisslerindən keçir.



İstənilən halda bütün bu fikirlərdəki ruhdan məhrumluq, saxtalıq elementləri məni usandırıldı.

Beləliklə, incəsənət (hələ ki, qismən teatrda) insana empatiya vasitəsilə qəhrəmanlıq hərəkətlərini saxta şəkildə yaratmaq, saxtalıqla böyük daxili sarsıntılarından keçmək, Frans Moorla saxta nəciblik, Faustla özünü müdrik hiss etmək, Orlean qızı ilə mömin, Romeo ilə ehtiraslı, Qraf de Rizorla patriot olmaq imkanı verir. Karenin, Brandtin, Rosmer və ya Hamletin, şəhzadə Datskinin nəzakətli iştiraki ilə istənilən daxili problemlərin sıxıntılarından azad olmayı mümkün göstərir.

Bu hələ azdır! Bu cür saxta hərəkətin nəticəsi olaraq tamaşaçı tamamilə real, konkret təminat (razılıq) yaşayır.

Verxarin ZOR-undan sonra özünü qəhrəman hiss edir.

Stoykiy Prins-dən sonra başı üzərində qələbə oreolunu (halqasını) hiss edir.

Sevgidə hiylə-dən sonra yaranmış nəzakətdən özünə yazığı gəlir.

Hardasa Trubnoy meydanında (yoysa bu Sriten darvazasındamı olmuşdu) məni isti bürüyür. Bu ki, dəhşətliidir!

Mənim xidmətinə gəldiyim bu müqəddəs incəsənətin əsasında hansı mexanika durur axı!

Bu təkcə yalan deyil

Təkcə aldadıcı deyil

Bu zərərdir

Dəhşətli, qorxulu zərər

Axi bu imkana-saxtalıqla təminolunma
(raziqalma) imkanına sahib olan kim
onun real, orijinal, həqiqi tətbiqini
axtarar, hansını ki, az məbleğlə,
tamamilə razı halda qalxacağı teatr
kürsüsündə tərpənmədən əldə edə
bilər!

Gənc oğlan belə fikirləşirdi.

Myasniçkidən Pokrovski darvazasına
qədər yürüyüşdə görünən mənzərə
tədricən kabusa çevrilir....

Unutmayaq ki, müəllifin 22 yaşı var idi və
gəncliyi hiperbolizmə meyilli idi.

Öldürmək! Məhv etmək!

Bilmirəm, bu cəngavər motivlərdən,
yoxsa tam düşünülməmiş fikirlərdən
idimi ki, bu qətlə nəzakətli, Roskolnikova
layiq impuls tekce mənim başımda
dolaşmırıdı. Ətrafda həmin incəsənəti
məhv etmək mövzulu qarşısalınmaz
uğultu fırlanırdı- əsas əlaməti-obrazın
aradan götürülməsini material və
sənədlərlə, mənasını- predmetsizliklə,
orqanikasını- konstruksiya ilə, varlığını-
heç bir bədii vasitələr olmadan real və
praktik yolla ləğv və dəyişikliklər etməklə
həyatını yenidən qurmaq istənirdi.

Müxtəlif anbarlardan, müxtəlif
baqajlardan olan, ümumi sferada
incəsənətə praktik nifrəti olan müxtəlif
motivli insanları birləşdirən LEF idi.
Yüzilliklərin qanuniləşdirdiyi ictimai
instituta- incəsənətə qarşı öz qırılan səsi
ilə nə qədər falset bağırsa da, özü də
hələ bədii yaradıcılığın ekspres qatarının
ayaq yerine belə çata bilməmiş bir oğlan
nə edə bilərdi ki!

Fikir ortaya çıxır.

Əvvəlcə- sahiblənmək,

Sonra-məhv etmək...

AVVALCƏ - SAHİBLƏNMƏK,
SONRA - MƏHV ETMƏK...
İNÇƏSƏNƏTİN SİRRLARINI
ÖYRƏNMƏK,
SİRRLİ ÖRTÜYÜNÜ CIRMAQ,
ONA SAHİBLƏNMƏK,
USTALASMAQ,
SONRA ONUN MASKASINI
CIRMAQ.
İFŞA ETMƏK!
SINDIRMAQ!





İncəsənətin sırlarını öyrənmək,

Sirli örtüyünü cırmaq,

Ona sahiblənmək,

Ustalaşmaq,

Sonra onun maskasını cırmaq, İfşa etmək! Sındırmaq!

Və budur, əlaqələrin yeni fazası başlayır, qatil öz qurbanı ilə oynayır, güvəne sürtünmək, diqqətlə müşahidə edib onu öyrənmək.

Cinayətkar bu cür öz qurbanının gününü seçir, onun daimi yollarını ve keçidlərini öyrənir, vərdişlərini, dayanacaq yerlərini, adəti ünvanları qeyd edir.

Nəhayət nişanladığı qurbanı ilə səhbətləşir, onunla yaxınlaşır, hətta məlum səmimiyyətə keçir.

Gizlicə xəncərin stiletini (küt hissəsini) tumarlayır fəqət birdən bu dostluğa inanar deyə ülgücünün soyuqluğu ilə özünü sakitləşdirir.

Bələcə biz incəsənətlə bir-birimizin ətrafında gəzisirik. O, öz zəngin heyranediciliyi ilə məni bürüyüb çəsdiraraq, mən gizlicə onun stiletini tumarlayaraq. Bizim vəziyyətdə stilet analiz skalpelidir (cərrahi bıçaq).

Diqqətlə araşdırıldıqda keçici dövr şərtləri altında son aktı gözləyən İlahə ümumi iş üçün hələ gərəklidir.

Tac taxmağa layiq deyil...

Amma niyə də hələlik döşəmələri yumasıń!

Yenə də, incəsənətlə təsir etmək özü bir vergidir.

Gənc proletarın hökümetin texiresalınmaz tapşırıqları yerinə yetirməsi üçün ürəklərə və ağıllara hədsiz çox təsirlər etməsi gərəkdir.

Bir vaxtlar mən riyaziyyati öyrənirdim və düşünürdüm ki, bu bihudə bir əməldir ancaq gözlənilməz bir şəkildə ən həlledici məqamda işimə yaradı, yaradıcılığımı xilas elədi, öz birbaşlığı, arqument yetərsizliyində çöküş həllediciliyi ilə çatışmayan ən önəmlı detalı ərmağan etdi.

Bir vaxtlar mən Yapon heroqliflərini öyrənirdim. Sanki o da bihudə idi (o vaxtlar bunun xeyrini çox da görmürdüm, ümumiyyətlə fərqli düşüncə tərzi olduğunu düşünürdüm lakin bunun nə vaxtsa işimə yarayacağını zənn etmirdim).

Neyləyək, incəsənətin metodunu da araşdırıb öyrənək!

Burda isə heç olmazsa bir üstünlük var ki, öyrənmə periodunun özü birbaşa fayda verə bilər.

Belə... Yenə kitab- dəftər... Laboratoriya anlızləri və diaqramlar.... Mendeleyev cədveli, Gey-Lüssak və Boyl-Mariot qanunları incəsənət meydanında

Lakin heç gözlənilməyən şərtlər.

Gənc mühəndis işə başlayır

Cox keçmədən özünü itirir

Yeni tanışı- incəsənət nəzəriyyəsi varlığının qəlbinə hər 3 sətrlik yaxınlaşmasında bu qərib gözəl ona 7 örtük sərr gətirir.

Bu ki tül okeanıdır!

Lap Pakenadan (fransız modelyer) bir model

Amma məlumdur ki, heç bir qılınc tükdən yastıqcəni kəsə bilməz. Qisası bu tük okeanına ikiəlli qılıncla da soxulsan yarıb keçə bilməzsən! Tük yastığını yalnız itilənmiş əyri Şərqi yatağanı ilə Səlahəddinin ya da Süleymanın xarakterli mürəkkəb əl hərəkəti kəsə bilər. Yatağanın əyriliyi –uzun müşahidə yolunun simvoludur, onunla tül dənizindəki gizli sırlar parçalanıb çözülür.

Belə..... biz hələ gəncik. Zaman səbirlidir. Bizi qarşında çox şey gözləyir.....

Ətrafda 20-ci illerin möhtəsəm yaradıcılıq gərginliyi köpüklənir. O, dəlisov uydurmaların, sayıqlamaların, qarşısalınmaz cəsərətin cavan tumurcuqlarının əzmi ilə yayılır. Bütün bunlar hansıa yeni bir yolla, yeni obrazda yaşıananları ifadə etməyin arzusundan doğur.

Həzz zamanla doğulur, bəyanata zidd olan qovulmuş yaradıcılıq (iş sözüylə əvəz olunmuş) termininə əks konstruksiyaya (öz sümüklü ətraflarıyla obrazı boğmağı arzulayan) inad hər yaradıcılıq (məhz yaradıcılıq) məhsulu digərinin ardınca gəlməyə davam edir.

İncəsənət və onun potensial qatılı hələ ki, yaradıcı prosesdə 20-25-ci illerin unudulmaz və təkrarolunmaz atmosferində müstərək yaşayırlar.

Lakin qatil stileti götürməyi unutmur. Dediymiz kimi stilet- bu vəziyyətdə analiz skalpelidir.

Gənc mühəndisin gördüyü sırların elmi inkişafını unutmayaq. Aldığı dərslərdən məhz həmin ilk halı mənimşəyir, yanaşma o anda elmiləşir ki, tədqiqat sahəsi vahid niyyət alsın.

Beləliklə, incəsənətdə vahid təsirlərin ölçülmesi axtarışında, elm ion, elektron, neytron tanıyır. Qoy incəsənətdə attraksionlar (cazibə) olsun!

İstehsal prossesindən gündəlik nitqə maşın yığınlarını, su borularını, dəzgahları təsvir etməkçün "yığma" mənasını verən gözəl "montaj" sözünü keçirdim. Bu söz hələ ki, dəbdə olmasa da tələbatlı olmaq potensialı var. Bax belə!

Qoy vahid təsirlərin bir bütövdə birləşməsi bu iki sözü də özünə götürərək bu ikili yarımistehsal, yarımusiqi zali mənasını alınsın!

Hər ikisi urbanizmin(şəhərləşmə) dərinliyindəndir. Biz də hamımız o illərdə dəhşət şəhərəmeyilli idik.

"Attraksionların montajı" termini belə doğuldu. Əgər o vaxtlar mən Pavlov haqda daha çox bilsəydim "Attraksionların montajı" nəzəriyyəsini "Bədii qıcıqlandırıcılar nəzəriyyəsi" adlandırırdım.

Xatırlatmaq maraqlı olardı ki, burada həlleddici element tamaşaçıdır, burdan da çıxarış olaraq ilk təsirlərin təşkili və bütün növ təsirlərin ortaq məxrəcə gəlmiş kimi tamaşaçı üzərinə getirilməsi cəhdil edilmişdi (hansı sahə və ölçüyə aid olmasına baxmayaraq).

Bu, gələcəkdə səsli kino xüsusiyyətlərinin öngörü (ehtimal) xəttində də kömək etdi və vertikal montaj nəzəriyyəsində qəti şəkildə müəyyən olundu.



Mənim incəsənətdə "ikisi birində" fəaliyyətim belə başladı, hər zaman yaradıcı və analitik işləri birləşdirərək.

Gah məhsulu (yaradıcı) analızla şərh edərək, gah da hər hansı nəzəri fərziyələrin nəticələrini onun üzərində yoxlayaraq. Bildiyim 2 fərqli incəsənət metodu xüsusiyyətləri mənimcün eyni nəticəni verirdi. Və mənimcün bu ən əsasdır.

xoşagəlməz idisə, ugursuzluqlar da o qədər kədərli idi. Praktikamdan əldə etdiyim məlumatlar toplusu üzərində budur artıq uzun illərdir ki, çalışıram amma bu haqda başqa vaxtda və başqa yerde.

Bəs "qatillik" niyyətinin özü ilə nə baş verdi. Qurban qatıldən daha hiyləgər çıxdı. Qatil qurbanı ilə "əyləndiyini" düşünərkən qurban öz cəlladını məftun etdi. Heyran etdi, cəlb etdi, və yetərinçə uzun müddətlik onu uddu. "Bir müddətlik" rəssam olmayı arzulayaraq mən başımı bədii yaradılıcılığa elə saldım ki, artıq amansız sevgilim, "qəddar idarəcim" -incəsənət bir-iki günlük yazı masasına keçib onun sırlı təbiəti haqda iki-üç fikrimi yazmağa izin verir.

"Potemkin" üzərində işləyərkən biz həqiqi yaradıcı pafosu daddiq. Bircə dəfə olsun yaradılıcılıq həzzini dadan insana incəsənət sahəsindəki bu fəaliyyətdən çox güman heç vaxt çıxış yoxdur!

NƏSİLLƏR ARASI MÜNAQİŞƏLƏR - KİM DİR GÜNAHKAR?

Əfsanə Tahirova

"Dəcəl Uşaqlar" (Ahmet Necdet Çupur) və "Unudulmuş Arzular" (Aynur Kazımova) filmləri üzərindən

Bu il "SevilFest"-də ilk iştirakım idi. Programa baxanda mütləq getməli olduğuma qərar verdim və izləmək istədiyim bir neçə filmi seçdim. Fikir verdim ki, ən çox baxmaq istədiyim üç beynəlxalq filmin biri Türkiyədə, biri İranda, digəri isə Şimali Makedoniyanın türk icmasında çəkilib. Azərbaycanlı qısa filmlərin nümayişinin keçiriləcəyi günü də özüm üçün ayrıca qeyd etdim. Təsadüfmü? Deyil. Mən ekranda öz dilimi, öz ailəmi, öz icmamı, öz mədəniyyətimi və bir də, öz travmalarımı axtarırdım. Fikirləşirəm ki, öz daxilişimə baxmamaq, həm öz gücümüzü və həm də yaralarımızı görməzdən gəlmək, amma başqa xalqların, ölkələrin, icmaların həm uğur, həm travmalarıyla yaxından maraqlanmaq kimi bir adətimiz (əslində travmamız) var. Sevindim ki, bu festival bu yönə keçməyəcəkdi, əksinə dünyani bizə göstərməklə bərabər, bizə güzgü tutacaq, bizi də bizə göstərəcəkdi.

Bu yazıda həmin filmlərdən ikisini

müzakirə etmək istəyirəm: Ahmet Necdet Çupurun tammetrajlı 'Dəcəl Uşaqlar' filmi və Aynur Kazımovanın qısametrajlı 'Unudulmuş Arzular' filmi. Hər iki film mənim üçün özəl və emosional idi. Birinci film övladlarla valideynlər arasında qızığın münaqişənin düz ortasında, digəri illər sonra övladla valideynin yaşınanları birlikdə anlamağa çalışdığı yolda yer alırdı. 'Dəcəl Uşaqlar' rejissor Ahmet Necdet Çupurun ailəsinin yaşadığı Türkiyənin Hatay bölgəsinin Keskincik kəndində, 'Unudulmuş Arzular' isə rejissor Aynur Kazımovanın ailəsinin yaşadığı Azərbaycanın Bakı şəhərində və Gədəbəy rayonunun Yaqublu kəndində çəkilib.

Hər iki filmdə nəsillər arasındakı düşüncə fərqi önə çıxsa da (birində kəskin, digərində yumşaq biçimdə), ailəsinə etiraz edən gənclərin ailələrinə olan bağlılığı, yollarına onlarsız davam etmək istəməməsi, o bağı nə olursa olsun qoruyub saxlamaq istəməsi məni təsirləndirdi.

20 Kimdir günahkar, sistem, cəmiyyət ya fərdlər?

Amerika Birleşmiş Ştatlarında irqi travmalar üzərinə işləyən tanınmış travma terapevti Resmaa Menakemin sözlərinə görə, travmanın başladığı konteksti illər və nəsillər sonra unudururq və səhvən insan travmalarına xasiyyət, ailə travmalarına adət, xalqın travmalarına isə mədəniyyət deməyə başlayırıq.

Bu filmlərdə gördüyüümüz travma patriarchat idи və əsrlərdir olduğu kimi adət-ənənə, mentalitet, ailə, ya da din məfhumları arxasında gizlənirdi.

Patriarxal düzəndə nə qadın, nə də kişi insan sayılmır, bir funksiya hesab edilir. Onların individuallığı və öz funksiyalarına uyğun gəlməyən arzuları dəyərsizdir. Patriarxatın onlar üçün nəzərdə tutduğu rolları yerinə yetirməyə məcburdurlar. Sadələşdirsək burada kişi zəhmli lider, qadın isə liderliyə tabe olandır. Her ikisi sistemin doğru hesab etdiyi zamanda, doğru hesab etdiyi insanla ailə qurmalıdır və qurulmuş ailədə, kişi qərarvericilik və maliyyə, qadın qayğı mənbəyi olmalıdır. Ailə qurmaqdan imtina edənləri, ya da boşanmağı seçənləri isə sistem qəbul etmir.

Dəcəl Uşaqlar filmində bu rolları ömrboyu mənimşəyərək dərin patriarchat travması almış və nəticədə bir gün belə özü üçün yaşamamış valideynləri, hətta bütöv bir icmanı görürük. Bir tərəfdə “Mənsiz necə qərarlar verirsiniz, bəs mən burada nə üçünəm?” deyən, ona verilmiş liderlik rolunun əlindən alındığını düşünüb, o rol olmazsa kim olacağını bilməyən, patriarchal hakimiyətini geri qazanmaq üçün zorakılıqla üsyan edən ata obrazını görürük. O biri tərəfdə, ailədə

düzəni qorumaq öhdəliyi götürmüş və ailəni əvvəlki vəziyyətinə geri qaytarmaq üçün zorakılıqla üsyan edən ana obrazı var. Həyat yoldaşından boşanmaq istəyən oğulları Mahmutu nə onlar, nə də icmada heç kəs başa düşmür. “Necə yəni, qızı tərk etmək istəyir? Təkcə ona görə ki, onu sevmir?” suali film boyu verilir.

Unudulmuş Arzular filmində isə Aynurun nənəsi Aynur “Bax, Aynur, əre get, get ki, başın uca olsun” məsləhətini verir. Çünkü evlilik patriarchatda qadınlara dəyər qazanmaq və əbədi xoşbəxtliyə çatmaq illuziyası vəd edir. *Dəcəl Uşaqların Nezahati* (Mahmutun boşanmaq istədiyi həyat yoldaşı) “evlilikdən xoşbəxtlik, huzur və sevgi gözlədiyini, amma heç birini almamağına” sitəm edir.

Qadınlar üçün patriarchal qaydaları pozmaq sadəcə çətin deyil, həm də, bəzən həyati təhlükədir. *Dəcəl Uşaqlar* filmində ailənin qızı Zeynep kənddən Antakyaya köçüb təhsil almaq, həyatının yönünü öz əlinə almaq istəyir və ciddi müqavimət görür, hətta ölümlə hədələnir. Alovlu mübahisələrin birində anası “qadınlar Allah tərəfindən evdə olmaq üçün yaradılıb” qısqırır. *Unudulmuş Arzular* filmində isə Aynurun anası onun zamanında kənddə təhsil almış qızlara “yaxşı baxılmadığını” deyir, amma təhsilini alıb kəndə qayıtdıqdan sonra insanlar onun yanına məsləhət almaq üçün gəlməyə başlayır. Demək ki, qoyulmuş qaydalara qarşı gedən insanların icmaya yenidən integrasiya olması və icmanı dəyişməyə başlaması da, bəzən, mümkün kündür. *Dəcəl Uşaqlarda* bunun cürcətilərini sonlara doğru hiss edirik. Zeynep atasından təhsili üçün son dəfə icazə alır və atası başını yerdən qaldırmayaraq ‘yaxşı’ deyir.

Valideynlərimizdən “bəs sənin bir xəyalın varmıydı?” soruşsaq nə cavab alarıq?

Çox zaman qoyulmuş patriarchal məhdudiyyətlərə qarşı getmədikləri və bu azmiş kimi bizə o məhdudiyyətləri dayadıqları üçün öncəki nəsilləri qınayıraq, olanlara görə qəzəb və nifrətlə doluruq. Bizə elə gəlir ki, onların əllərində rahat seçim vardi, sadəcə o seçimi edib həyat yolunu dəyişdirmək lazım idi və tənbəllikdən onu etmədilər. Amma sistemin gücü qarşısında hər kəsdən fərdi müqavimət göstərməsini tələb etmək nə dərəcədə realdır? Bəli, kiçik bir azlıq bunu hər zaman edir, amma bu çox çətin və ağırli bir prosesdir və hər kəsin sistemi dağıtmasını istəmək qeyri-mümkün gözləntidir.

Unudulmuş Arzular filmində Aynur anasından ‘sənin arzuların nə idi?’ soruşında, o ‘yadımda deyil’ deyir və arzularını xatırlamaq üçün Aynurla birlikdə keçmişə doğru bir yola çıxır. Anası uşaqlıq şəkillərindən, xatırılardan, böyüdüyü Yaqublu kəndindən, ailə qurduğu zamana qədər bütün uşaqlığını və gəncliyini bizə danışır və yavaş-yavaş vaz keçdiyi arzularını xatırlamağa başlayır. Bu filme baxandan sonra nənəmgilə gedəndə ona da eyni sualı verdim: “Nənə, sən bu həyatdan nə istəyirdin, arzuların nə idi?”, “Yadımda deyil bala, heç yadımda deyil”, dedi. Görəsən Dəcəl Uşaqlarının Zeyneplə Mahmutu həm atalarına, həm də analarına “bəs sənin bir xəyalın var idimi?” sualını versəydilər nə aşkar edərdilər?



VÜSALƏ HACIYEVA

İLƏ MÜSAHİBƏ

- Vüsalə, bilirəm ki, üçüncü filmin olan “Dovşan getmək qərarına gəlir” hazırlır və artıq festival həyatına başlayıb. Filmin ərsəyə gəlmə prosesi necə baş tutdu?

Filmin ideyası ilə bağlı fikri çoxdan özümlə gəzdirirdim. Açığlı bu filme qədər çəkdiyim işlərdə daima mövzu məndən kənarda baş verən problemləri ehatə edirdi. Müəyyən baxımdan mənimle əlaqəli olsalar da isteyirdim ki, sərf bioqrafik hekayəmi lətə alım. Təbii ki, bu uzun vaxt alan proses idi. Çünkü filmdə baş verən hadisələrin xronologiyasını ardıcıl yaşadığım üçün onları yaradıcı perspektivə yönəltmək məndən iradə və güc tələb edirdi. Və əlbəttə işin digər çətin hissəsi Azərbaycanda trans qadın barədə olacaq filmə maliyyə tapmaq idi. May ayında istedadlı rejissor və prodüser Durna Səfərovadan filmi ərsəyə getirmək və istehsalat dəstəyi ilə bağlı təklif aldım. Durna Azərbaycandakı mühiti bilən və trans icmanın problemlərinə yaxından bələd olan yeganə prodüserdir. Təbii olaraq təklifi müsbət dəyərləndirdim və istehsalat öncəsi prosesə başladıq. Sənədli film rejissoru Anna Dziapshipa da mentor olaraq layihəyə qoşuldu.

- Filmi çəkmək imkanı artıq real olmuşdu, bəs bu əsnada nələr hiss edirdin?

Mənim üçün ilk sənədli film təcrübəsi olmasa da əvvəldə də qeyd etdiyim kimi öz hekayəmi danışacağım üçün böyük məsuliyyət və hətta qorxu hiss edirdim.

- Bir filmin çəkiliş prosesi və bioqrafik film çəkməyin əlbəttə özünəməxsus çətinlikləri var. Bəs sənin məsuliyyət və qorxu hisslerinə əsas səbəb nə idi?

Filmdə baş verən hadisələr son üç-dörd ilde həyatımın xronologiyasıdır. Və təəssüf ki, baş verən hadisələrin əksəri daha çox neqativ hadisələrdir. Aile və qohumlarla olan problemlər, uzunmüddətli izolyasiyam, Bakıda yaşadığım hücum və diskomfort və bütün bunların nəticəsi olaraq Tbilisiyə köçməli olmağım filmin əsas senarisini təşkil edir. Bu hissələrin səbəbləri müxtəlif idi amma ən böyükü o idi ki, mən bu hadisələri mental həzm etməyə vaxt tapmamışdım, hələ də tapmamışam. Bütün baş verənlər ardıcıl olaraq məni daimi baş verənlərin analizindən daha çox yeni addımlar atmağa məcbur edib. Məsələn, Bakıda baş verənlərin şoku ilə evdən qaçmışam, sonra eyni şokla Bakını tərk etmiş və eyni zamanda Tibilisiyə adaptasiya olmağa çalışmışam. Bütün bu proseslərin əksəri hissəsi hətta bütövlükdə hamısı mənfi hadisələr zənciri formasında idi. Və Tiflisdə xüsusiylə sevgilimlə uzunmüddətli münasibətin sonlandığı ərəfədə bioqrafik filmə başlamaq, baş verənləri növbəti dəfə, hətta dəfələrlə yaşamaq və həll etmədiyin problemlərə qayitmağa məcbur edirdi. Təbii ki, çalışırdım yaradıcı insan kimi hadisələrə senarım üçün material olaraq yanaşım. Amma insan əgər alovların içindədirsə bunu özü yox yalnız onu kənardan izləyənlər rəqs kimi görə bilər. Bəlkə də rəqsə bənzəyən bütün o hərəkətlər alovdan qurtulmaq üçün cəhdlər idi. Bəlkə də bu film özü bütövlükdə bunun üçün cəhddir.

- Bəs bu qədər mənəvi ağrıya rəğmən öz yaradıcı prespektivini məhz belə bir film üzərinə cəmləmək niyə sənin üçün bu qədər önemli idi?

Son dövrlərdə Kuir icmanın problemlərini məhz kuir rejissorların öz şəxsi təcrübələrinə əsaslanaraq çatdırmaq cəhdləri mənə ilham oldu. Bioqrafik filmlərin senarisi şəxsi olsada ötürdüyü mesajlar bir o qədər də ümumidir. Çünkü filmdə şəxsi perspektivdən yaşadığım problemləri göstərmişəm hansı ki, onları digər trans qadınlar və digər kuirlər də yaşayır. Bu səbəbdən konsepsiya haqda düşünəndə filmin total formada individual olmayacağıనı nəzərə almışdım. Mənə filmi çəkmək üçün motivasiya verən səbəb məhz bu məsələylə bağlı idi. Bioqrafik film çəkmək istəyim daha çox hekayəmin fonunda hekayələrimizi danışmağa fokuslanmışdım. Düşünürəm

ki, Azərbaycan kimi ölkələrdə trans təcrübələri barədə mütləq danışılmalıdır. Biz danışmasaq kimsə danışmayacaq, danışacaqsə da ancaq təhriflərlə. Kinematoqrafiya geniş kütləyə xitaba imkan verir. Azərbaycanda ən çox təzyiqə məruz qalan icmanın problemlərini nümayiş etdirmək, fokusu bize yönəltmək və eyni zamanda filmi izləyən digər transləri hər şey nə qədər pis olsa da istənilən halda mübarizə aparmağa dəyər ideyasına inandırmağa çalışmaq istəyirdim.





BİOQRAFİK FİLM ÇƏKMƏK İSTƏYİM DAHA ÇOX HEKAYƏMİN FONUNDA HEKAYƏLƏRİMİZİ DANIŞMAĞA FOKUSLANMIŞDI. DÜŞÜNÜRƏM Kİ, AZƏRBAYCAN KİMİ ÖLKƏLƏRDƏ TRANS TƏCRÜBƏLƏRİ BARƏDƏ MÜTLƏQ DANIŞILMALIDI.

-Müsahibəmizin əvvəlində Azərbaycanda trans qadın olaraq filmə maliyyə tapmağın çətin olduğundan bəhs etmişdin. Burda əslində ölkəyə məxsus iki əsas problemin yolları kəsişir. Həm yaradıcı insan olaraq çəkəcəyin filmə bündə tapa bilməmək reallığı, həm də kuir icmaya qarşı mövcud olan münasibətin siyasi olması ən önəmlü problemlərdəndir. Bu iki nüans barədə başqa nələr demək istərdin?

Nəzərə alsoq ki, Azərbaycanda kino istehsalı dedikdə dövlət sifarişiyə çəkilən və nazirliyin maliyyələşdirdiyi işlər nəzərdə tutulur, anlamاق olar ki, bu yardım və maliyyə sırfla dövlətin maraqlarına xidmət edən və dövlətin dilindən danışacaq şəxslərin maliyyələşməsini təmin etməyə fokuslanıb. Təbii ki, qadın rejissorların kinosu xüsusişə transların və digər kuirlərin kino istehsalı dövlətin prioritetində deyil. Əksinə dövlət bizim özünümaliyyələşdirməmizə belə maneələr yaradır. Təbii olaraq bu cür mühitdə maliyyə tapmaq hədsiz çətindir.

- Çəkiliş prosesi çətinliklərinə baxmayaraq sənə nələr qatdı? Film hazır olduqda keçirdiyin hissələr bu film müstəvisində xüsusişə maraqlıdır. Sənə film daşıdığı mənalı missiyalardan əlavə bir yaradıcılıq nümunəsi, sənədli film nümunəsi olaraq nə dərəcədə qənaətbəxş alınıb?

Açığı, filmin hazır versiyasını izleyəndə razi qalmadım. Amma bu daha çox onunla əlaqəli idi ki, istədiklərimizi realize etmək üçün kifayət qədər geniş imkanlara sahib deyildik. Yəni, biz film çəkəndə adətən etmək istədiklərimizdən daha çox mövcud maliyyə ilə nələr edə biləcəyimizə köklənirik. Məhz bu səbəbdən Azərbaycanda çəkilən filmləri, xüsusişə müəllif filmlərini digər ölkələrdə istehsal olunan filmlərlə müqayisə etməyin haradasa düzgün olmadığını qeyd etməyə çalışıram. Amma ümumi təəssüratlar təbii ki, xoşdur. Filmin dünya premyerası 28 Sentyabrda Osloda keçirilən "Oslo Fusion Festival"-da baş tutdu. Nümayişdən sonra filmin prodüseri Durna Səfərova və mən Norveç-Helsinki Komitəsinin nümayəndəsinin idarə etdiyi müzakirəyə qoşulduq. Hazırda isə digər festivallardan xoş xəberlər gözləyirik. Və ümid edirəm ki, bu film Azərbaycanda kuir kinonun axarıcı işlərindən olacaq.

26

- Azərbaycanda filmin nümayiş edilməsi ilə bağlı planların varlığı və bunu nə dərəcədə mühüm hesab edirsən? Səncə incəsənətin hadisələrin gedışatı, insan və xalqların düşüncəsinə nə dərəcədə təsiri var?

Film onlayn nümayiş olunacaq. Vaxtı təəssüf ki, dəqiq bilmirəm. İncəsənət hazırda bütünlükdə konveyerdir. İstehsalat istehsalat üçün prinsipi ilə işləyir və daha çox sənayedir nəinki insanları maarifləndirmək üçün vasitə. Və bu sadəcə kommersiya kinosuna deyil eləcə də bütün formalara aiddir. Edə biləcəyimizin maksimumu bu istehsalatın daxilində insanlara toxunacaq formada hansısa işlər görməkdir.

- İstərdim müsahibənin sonlarına doğru bir qədər yaradıcılığa necə başlamağın barədə danışaq. Bilirəm ki, əvvəllər musiqi ilə də məşğul olmuşan. Bəs kinomatoqrafiyanın yaradıcı özünü ifadədə sənin üçün ən uyğunu olduğuna necə qərar verdin?

Yaradıcılığıma musiqi ilə başlamışam, düzdür. Həyatımın uzun müddətini musiqiyə həsr etmişəm demək olar. 6 yaşimdə anamla getdiyim binada orta ixtisas musiqi məktəbinə qəbul olduğumu öyrəndim. 11 illik musiqiyə unison yaşamaq təbii ki, özünü ifadəni daha çox musiqiyə icra etməyə kömək edir. Lakin zamanla musiqi mənim üçün sadəcə element olaraq qaldı. Daha sonra kino təhsili almağa başlayanda başa düşdüm ki, kinematoqrafın özünü ifadə üçün daha geniş imkanları mövcuddur.

- Bəs bu özünü ifadə prosesi necə başladı? "Dovşan getmək qərarına gəlir" filmi üçüncü filmindir, ilk iki filmin yaradıcı yolu özünü ifadə prosesinin parçası kimi necə baş tutdu?

Yaradıcılığıma "Küy Simfoniyası" adlı qısa sənədli filmə başlamışam. Film həm də kurs işim idi. Bakı Beynəlxalq Qısa Filmlər Festivalının ən yaxşı qısa sənədli filmi seçilib. Detallı danışmayacam çünkü bu hadisə keçidən əvvəl baş verib. Daha sonra uzun müddət çəkilişlərə fasilə verməli oldum. Kəmiq aut, ailədə, universitet admininistrasiyası ilə yaşadığım problemlər, sosium tərəfindən təzyiqlər və demək olar 3 ilə yaxın müddəti total yaxud yarı izolyasiya mühitində keçirdiyim

Üçün film çəkilişi təşkil etmək və orada iştirak mənim üçün mümkünzsüd idi. Tiflisə köcdükdən sonra icmanın dəstəyi ilə 2017-ci ildə Bakıda translara qarşı aparılan dövlət terroru barədə bədii-sənədli film çəkdir. Film elə Avropa İnsan Haqları Məhkəməsində zərərçəkmişlərin məhkəmə işinin adı olan "A və 24 Digərləri" adı ilə yayılmışdır və Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalında nümayiş olundu.

- Gələcək yaradıcılığın barəsində nə düşünürsən? Sənədli filmle bağlı düşüncələrin də maraqlıdır. Gələcəkdə bu mövzulara bədii film janrında yanaşmağı düşünürsənmi?

Hazırda yaradıcılıq krizi yaşadığım üçün gələcək planlarım barədə dəqiq fikirlərim yoxdur. Amma daha çox bədii-eksperimental işlər üzərində işləməyi planlaşdırıram. Əslində sənədli kino mənim üçün sadəcə mümkün olan yeganə vasitə olduğu üçün (sirf bədii işlərə maliyyə tapmaq çox çətindir deyə) ondan istifadə edirəm. Lakin gələcəkdə daha çox bədii kinoya yönəlməyi düşünürəm.

**AMMA İNSAN
ƏĞƏR ALOVALARIN
İÇİNDƏDİRŞƏ BUNU
ÖZÜ YOX YALNIZ
ONU KƏNARDAN
İZLƏYƏNLƏR RƏQS
KİMİ GÖRƏ BİLƏR.
BƏLKƏ DƏ RƏQSƏ
BƏNZƏYƏN BÜTÜN
O HƏRƏKƏTLƏR
ALOVDAN QURTULMAQ
ÜÇÜN CƏHDLƏR İDİ.
BƏLKƏ DƏ BU FİLM ÖZÜ
BÜTÖVLÜKDƏ BUNUN
ÜÇÜN CƏHDDİR.**



YİĞİCILAR VƏ MƏN

sənədli filmində Aqnes Varda

Aygül Qurbanova

Aqnes Varda ilk filmini 1955-ci ildə çəkir. Uzun illər ərzində çoxsaylı filmlər çəkməsinə baxmayaraq ancaq kiçik çevrələrin tanıldığı rejissor olaraq qalır. 2000-ci ildə premyerası baş tutan "Yığıcılar və mən" sənədli filmi isə ona dünya şöhrəti gətirir. Sonralar müsahibələrinin birində dediyi kimi "Önəmli olan şöhrət deyil, görünməz yaradıcılığın artıq görünən olması" olur.

Aqnes Varda "Fransız yeni dalğasının anası" olaraq adlandırılır ancaq yaradıcılığının uzun müddət görünməz olması ona bir çox müstəvidə qayğılı illər yaşıdır. Belə ki, filmləri uzun illər tamaşaçı kütləsinin yetərli diqqətini qazana bilmir. Populyar filmlərin arxasında qaçan izleyicinin Aqnes Varda filmlərinə laqeyidliyinin səbəbi Varda filmlərinin kütlənin əxlaq anlayışlarını təsdiqləmək, hətta tərəf tutaraq arxayınlıq vermək əvəzinə psixoloji və əxlaqi suallar qoymasıdır. Varda tamaşaçını nəinki müəyyən məsələlər üzərində düşünməyə, hissələrini yenidən nəzərdən keçirməyə təhrik edir, hətta bəzən onları hirsəndirməyi də xoşlaysı.

Filmdə də eks edildiyi kimi 19-cu əsr Fransasında Jean-Francois Milet, Pierre Edmond, Alexandre Hedouin, Jules Adolphe Aimé Louis Breton kimi rəssamlar "yığıcılar" məzmunlu rəsmlər çəkirdi. Belə ki, Millet'nin 1857-ci ildə çəkdiyi *Les Glaneurs* (*Qadın yığıcıları*); Hédouin'in 1852-ci ilə məxsus *Les Glaneuses fuyant l'orage* (*Fırtınadan qaçan sünbüllər*); Breton'un 1859, *Le rappel des glaneuses* (*Sünbüllərə çağırış*) adlı əsərlərində tarlalarda qadın yığıcılar qruplar şəklində eksini tapırdı. Breton'un 1877-ci il tarixli məşhur *La Gleaneuse* (*Qadın yığıcı*) əsərində isə bir qadın ilk dəfə vahid bir şəxsiyyət olaraq yer alır. Bu əsər tək bir qadın yığıcısını qəhrəman, kolleksioner etdiyi üçün müstəsna, eyni zamanda sanki adı çəkilən digər rəsmlərin yaxınlaşdırılmış kiçik bir hissəsi kimi bütövün parçası olaraq görünür.

Rəsmılarda göstərildiyi kimi, həmin dövrlərdə Fransada buğda sahələrində bicindən sonra qalan qalıqları qadınlar kollektiv şəklində toplayırdı. Varda isə hələ filmin əvvəllərində yiğiciliğin artıq şəhərlərə yayılaraq tək halda, kişilər tərəfindən də icra edildiyini göstərir. Yəni, yiğiciliq qiyafə dəyişdirərək Fransanın müxtəlif yerlərində müxtəlif şəkillərdə əksini tapmağa başlayır. Başqa sözlə, Varda film boyu yaşadığımız qlobal istehlak dövründə kolleksiyaçılığının getdikcə çox fərqli şəkildə anaxronist bir təcrübə kimi mövcud olmağa davam etdiyini göstərir.

Filmin adı Fransız dilindən hərfi tərcümə edildiyində "Kişilər də artıq yiğicidir, qadın yiğici olaraq isə mən" məzmununu əldə edirik. Varda da artıq özünü yiğici olaraq görür və bunu film boyu müxtəlif yollarla izləyicisinə də göstərməkdən çekinmir. Bəs Varda necə bir qadın yiğicidir və ya nəyin yiğicisidir? Bu sual kontekstində filmin quruluş səhnələri haqqında düşünməyə davam etdikcə, önəmli bir nüansın fərqiñə varırıq. Varda Filmin son səhnələrinin birində canlı bir pərformans icra edərək kadır yiğicisi olduğunu izleyicisine elan edir. Jules Bretonun Arass İncəsənət müzeyində sərgilənən 1877-ci il tarixli *La Gleaneuse (Qadın yiğici)* əsərinin önündə canlı tablo performansı sərgiləyərək, iki muzey işçisinin köməyi ilə divar xalçasının önündə Bretonun qadın qəhrəmanı tək sol əli ilə sağ ciyinin üstündən sünbüllər tutur və kameralaya baxır. İzləyici olaraq bizlər Bretonun Yiğici qadına baxdığı kimi baxırıq Vardaya. Bir müddət sonra isə sünbüll yiğici qadın Varda





əlindəki Kamerası ilə bizlərə baxır və əsl yiğici kimliyinə qovuşur. Artıq o da kadr yiğicısı Varda olaraq filmdəki digər yiğicılardan, yiğici qadınların sırasındadır. Bretonun "Qadın yiğici" obrazını öz bədəni ilə canlılığı qovuşdurub, yenidən həyatın içində qatır. Beləliklə, Fransada tarixən davam edən qadın yiğicılardan kimliyinin parçası olduğunu amma bunu yeni bir formatda, "kadr yiğicısı" olaraq etdiyini bəyan edir. Beləliklə Varda həyatın zibilliyyini qarşıdırı "görüntü yiğicisi" olaraq yeni bir kimlik qazanır və film uzunu varlığına davam edir.

Film boyu Varda yiğicılıqla kolleksionerlik arasında uzun tarixi yolu izləyərək yiğicılığın fərqli simalarını göstərməklə kifayətlənmir, eyni zamanda özünün bu simaların yiğicisi olduğunu göstərir. Yaponiya səyahətindən qayıtdıqda çamadanını sanki bir yiğicilikə boşaldan Varda da artıq filmindəki obrazların sırasındadır. Filminə qəhrəman etdikləri sırasında artıq özü də bir obraz olaraq mövcuddur. Filmi izlərkən özünüyiğici kimi hiss edən izləyici filmdən Fransanın tarixində yer alan digər yiğicıları olduğu kimi eyni zamanda Vardanı da "toplaya" bilir.

Varda bir yol filmi kimi hazırladığı sənədlə filmdə fərqli yanaşmala, dialoqa münbit mühit yaradır. O, hər bir sosial obrazla qarşılaşmasında özünü nəzərdən keçirir. Qarşılaşdığı sosial

obrazların hekayələrini öz bədənindən, düşüncələrindən, hisslerindən keçirir. Filmini tək yox, hər bir obrazla bərabər istehsal edir, filmini qurmaq üçün dialoqa girdiyi sosial obrazlar, sənətçilərə yer açır, tamaşaçıların filminə girməsi üçün boşluqlar buraxır, özünü reflektivlikdən aşındıraraq filmının bütövlük inikası və yaradıcı həmrəylikdən doğmasına məmənun olur. Duyğularının ifadələrini və bədəninin şəkillərini bu filmə daxil edən Varda həyatın axını, zamanın yorucu təsiri və ölümün gəlişi haqqında düşüncələrini sənet süzgəcindən keçirir.

Bütöv filmə nəzər saldıqda görürük ki, Varda "kadr yiğicisi" mövqeyini genişləndirərək çoxaldır. Daha əvvəl çəkdiyi filmlərə qayıdır, Bəsət özünə istinadı aşır, eksine böyük qismini öz işlərindən topladığı "tullantıları" təkrar emal yolu ilə necə istifadə edəcəyini peşəkarlıqla göstərir. Bu mənada onun kinosunda öz mətnləri arasında bir toxuculuq var. Aqnes Varda filmlərinə baxarkən onun birbaşa əvvəlki filmindən bəzi kadrlar çəkdiyini və ya əvvəlki filmə istinad edən oxşar obrazdan istifadə etdiyini göra bilirik. Yekun olaraq demək olar ki, Vardanın kino üslubunun əsas elementlərindən biri öz filmografiyasına vaxtaşırı qayıdır, özünə istinad edən intervizuallıqdır.

Özünün istehsal etdiyi və artıq qalan əsərlərini tullantı ehtiyatı kimi



istifadə etməklə yanaşı, kinonun sənaye standartlarında qəbuledilməz sayılan və tullantı kimi görünən film materiallarını belə dəyərləndirməyə çalışır. Bunun yaxşı nümunəsi "Yığıcılar və Mən" filmindəki kiçik əl kamerasını unudaraq gəzərkən yellənən obyektiv qapaqlarının təsvirlərini caz musiqisinə qarışdırığı səhnədir. O, bu səhnəni "obyektiv qapağının rəqsi" adlandırır.

Aqnes Vardanın sözü gedən filmdə kamerasını zaman-zaman özünə, xüsusiilə qırışmış əllərinə çevirməklə yaşılanmağın təbii gedisatı, bədii estetikası üzərinə düşünən kinorejissor olduğunu görürük. O usta bir "kadır yığıcı"-sı olaraq izleyicinin dünyasını tamamilə dəyişdirən incə düşünülmüş fantaziyalara onları ovsunlamağa köklənir. O, özünü "sənədçi-esseist" kimi transformasiyaya açıq saxlayır və tapılmış, "yığılmış" obrazlarla izleyicilərini kəşf duyğusu ilə əhatə edir.

Varda özünü səhnələşdirir, çəkdiyi filmə daxil olur, yaratmaq istədiyi dünyada bütün çılpaklığı və detalçılığı ilə var olur. Filimdə sosial aktyorlardan səmimiyyət gözləyirsə özü də düşüncə və hisslerini tamamile səmimi şəkildə ifadə etməkdən boyun qaçırır. Sadəcə bir sənədli film rejissoru olaraq deyil, kifayət qədər yaşlı qadın kimliyi ilə də ideya və hisslerini filminə daxil etmək istəyir. Bədənini, özünü səhnələşdirərkən tək qalır və sanki qeydlər aparılmış kimi kameralaya danışır, bir əlinəkəi kamera ilə digər əlinin hekayəsini "yazır". Filmin yaradıcısı, hekayənin təhkiyəçisi olaraq onun bir parçası olmaqdan həzz duyur. Digər tərəfdən, sənədli film "başqları"-nın hekayəsinin eks edildiyi janr kimi qəbul edildiyi üçün müəllifin filmə daxil edilməsi tamaşaçının formalaşmış

qavrayışı və inamı baxımından paradoksal və gərgin vəziyyət yaradır.

Varda yaşlılıqca sosiallığın və sənətin künclərinə sıxışdırılmağa qarşı çıxır və öz bədəninin qocalmış şəkillərini filmində eks etdirir. O cümlədən kinonun sənaye standartlarından kənara çıxan obrazları transformasiya edərək yaradıcı şəkildə istifadə etmək, digər filmlərindən və sənət əsərlərindən qalıqları mütəmadi olaraq yenidən dəyərləndirmək yaradıcılığının ən önemli nüanslarındanandır.

O, özünü fikir və hisslerinin kəsişdiyi nöqtələrin müşahidəçisi, insan həyatlarından artan obraz və hekayələrin "yığıcısı" olan rejissor kimi kino sənayesinə təqdim edir.

Varda "Yığıcılar və Mən" filmini çəkəndə Fransada qlobal istehlak məsələsi ciddi şəkildə müzakirə edilirdi. Digər tərəfdən, 1950-ci illərdən etibarən fransız sənədli filminin ictimai fəallıqla əlaqələri araşdırılırdı. Bu gün isə "Yığıcılar və Mən" filminə nəzər salındıqda aydın olur ki, Varda sadəcə olaraq müəyyən tarixi kontekstin siyasi və sosial vəziyyətini eks etdirməyən, ictimai fəallıq sərhədlərinə həbs edilməyən genişlik və dərinlikdə film çəkib. Digər tərəfdən həmin dövrlərdə Fransada siyasi mövzulara həssaslığın artması və realizmə qayıdışı ilə sənədli kinonun əvvəlki gücünə çatması da bu filmin uğur qazanmasına səbəb olan nüanslar arasında olub.

Aliyə Dadaşova

Kədər, ayrılıq, sevgi, hüzün haqda yalnız şairlərmi danişa bilər? Şair olmayanlar bu hissələri necə yaşayır, hardan biləcəyi? Axi, yaşadığımız rasional dünyada bunlardan danişmaq, bu hissələri göstərmək yaxşı qəbul olunmır, məhərəm sayılır və o zaman bunlar haqda danişmağa xüsusi dil gərək olur - Poeziya kimi...

Finlandiyalı rejissor Mina Laamonun "Kədər tərbiyəciləri" sənədli filmi insanların kədərlə münasibətlərindən bəhs edir və kino mütəxəssislər tərəfindən poetik kinoya aid edilmək üçün bir xeyli nüansa sahibdir : obrazlı təsvir, hissi yaştantını qəhrəmanın müəllifin necə keçirməsi təcrübəsi, individuallığın önə keçməsi, fragmentallılıq...

"Kədər tərbiyəciləri"nin bu il **Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının** uzunmetraj sənədli film nominasiyasının qalibi olması, zənn edirəm, filmin və münsifərin rasional – emosional dünyyanın polyarlıq balansını qorumaq arzusundan, onu bir bütöv kimi görmək niyyətindən qaynaqlanır.

"Kədər tərbiyəciləri" filmi boyunca müəlliflər bizi kədərin obrazları ilə, normalda təzahür dediyimiz kabusları ya formaları ilə üz-üzə qoyur, onu tanımağımızı istəyir. Kədər nədir? Onunla necə baş etmək olur? Həyatı ikiyə bölən hər hansı hadisədən sonra kədərlə

baş-başa yaşamaq necədir? Onun mahiyyətində nə gizlidir? - kimi suallara cavab axtarır.

Film, filmdəki insanlar bizə kədər haqda danişır, hərcənd biz onu bilirik. Kədəri yalnız onunla toqquşduğumuz, baş-başa qaldığımız zaman, tək-tək tanıya bilərik. Sadəcə, "Kədər tərbiyəciləri" istəyir ki, zahirən "normal" görünən, həm də rasional dünyadakı qaydalara görə normal görünənin arxasında nə olması haqda bir təsəvvürümüz olsun. Çünkü kədər fitrətimizdədir, bizimlə birgə doğulur, bədənimizdə, ruhumuzda gizlidir və üzə çıxmazı, varlığımızı bürüməsi an məsələsidir. Kədər uzaq qonaq kimi gəlməyəcək ya da gəlmir və biz onunla Elüarın məhşur şeirindəki kimi – uzaq qonaq kimi yox, özümüzlə salamlasın kimi salamlaşacaqıq ya da salamlaşarıq.

Filmi izlədikcə, təsvir-obrazları yaddaşımıza hopdura-hopdura həm də film boyunca bölünüb səpələnmiş təhkiyələrdən ayrı-ayrı hadisələri seçirik: oğlunu itirmiş qadın, qardaşını itirmiş qadın, yeni ölkədə şübhə və nifrətlə üzləşən mühacir kişi, sevgilisini itirmiş qadın, yaşıdlarını dostlarını itirmiş, qaçılmaz ölüm hissiylə üz-üzə yaşayan kişi, anasını itirmiş qadın, "atılmış" qadın, zorakılığa məruz qalmış qadın, ağır xəstəliklə üzləşmiş kişi...

Təhkiyələr qırıq-qırıqdır, lakin bütün



əhvalatları bir səs danışır və bu, filmə poetik bütövlük (bir müəllifin mətni kimi) gətirir. Biz kədər adlı məfhumun müxtəlif insanlardakı təzahürünü izləyirik; etalətlə-hərəkəti: aq qara təsvirdə torpaq qalağı sandığımız tisbağa qəfil hərəkətə gəlib ağır-ağır irəliləyir.



Səyahət etməyi sevən, indisə ağır xəstəliklə baş edən cütlük: nə zamansa təyinatı üzrə fəaliyyətdə olan böyük bir tikilinin xarablığı. Atilmiş məkanda daha çox görünə bilən dərin boşluqlar.



Yeni ölkədə rastlaşdığı nifrətdən bəhs edən şərqli mühacir: ekranda xərif tüklü, amma iri gövdəli kəllər göstərilir...



Ərindən ayrılmış sonra onu itirmiş qadın: dağınıq interyerdə sükunət.



Güman etməyin ki, film kədərə seçilən xarabılıq, dağınıq ev kimi vərdişədilmiş görünə biləcək obrazlardan ibarətdir. Yox. Təsvir-obrazlar, simvol fiqurlar çıxdır və onlar filmin narrativində olduqca önemlidirlər.

Məsələn, motivə, məzmuna uyğun olaraq göstərilən su təsvirləri.

Əvvəlcə o, sevgilisini itirmiş qadının üzdüyü hovuzدادı. Sonrakı epizodda oğlu boğulan qadının sahilində gəzdiyi göldür, sonrakında, qadının ayağının altındakı qardı, daha sonra zorakılığa məruz qalmış qadının içinde dayandığı sudu.

Filmə göz yaşları yoxdu, dərdlərini danışan, yaşıdlılarını təsvir edən insanlar kamerası qarşısında ağlamırlar. Su təbiətdəki, möşətdəki halindadır. Amma su burada həm də həyat başlanğıçı kimi yozulur, qadının özüylə işarələnir (su ünsürünün işaretsi tasdır: tas-qadın-qəbul edən tərəf), hovuzla

34

bağlı epizodda su nə qədər çox olsa da, qadının acısını çıxara bilmir. Və ən əsası, su ayrı-ayrı formalarda olsa da eyni sudur, kədərdə olduğu kimi o başqa formalarda zühur edir. Hətta susuz hovuz təsvirində də obraz kimi ortaya çıxır: gözlərinin ətrafi boyanmış qızlar susuz hovuzda divara söykəniblər. Bura sanki dünyanın emosional qütbüdür, bu hovuz boşalmış deyil, suyla dolacaq hovuzdur. Su – həyat, gələcəkdir amma o, kədər də ola bilər. Bu arada, kədərin həyatdan sayılmaması insanın barışmazlığıdır. Niyəse, kədərlilər həyatsevər sayılır. Hərçənd, bəlkə kədərlilər həyatı daha çox sevirlər və ya daha dərindən duyurlar. Bu əsnada müəlliflər sözügedən filmdə sevdiyinin yerinə gələn kədərlə doğmalaşan, getməsini istəməyən qadını tanıdır bizə. Şairin söylədiyi kimi, "ayrılıq da sevgiye daxildir", deməli, kədər də həyata. Odur ki, film qəhrəmanlarından biri yaşadığımız istehlak dünyasının aşılılığı xoşbəxtlik illüziyasına işarə vurur: "Dünya insanlara qəribə bir istiqamət göstərir: "Həyat həmişə xoşbəxt və gözəl olmalıdır". Amma axı, biz bilirik ki, bəzən o, zibil olur..."

Kədəri gözardı etmək, onun əsas əlaqələrini tanıtmamaqdandır. Filmsə bizi bu əlaqələri göstərir. O təkcə "kədər necə aşılır" sualına cavab axtarmır, onun necəliyini, mahiyyətini axtarır.

"Bəzən Nifrət Kədər və Qorxunu gizləyir"; "Kədər Qəzəbimin davamıdır" – deyə ayrı-ayrı adamlar kədərin mənbəyini göstərilər.

Ekranda ara-sıra cəngavər geyimli ayaqyalın bir fiqur görünür.

Meşənin içində taxtadan qadın bədəni də görürük.

Başqa bir təsvirdə kimsənin fərqinə varmadığı pələng cildli bir fiqur avtobusda oturub.

Hovuzdakı qızlar pələng tək nərildəyir.

Bütün bu obrazlaşdırılmış qoruma instinkti, zərbələri yumşaldan bədən hissiyatımız, yaşama ehtirası – varolmanın şərtləri deyilmə? Və nəhayət, bunlar olmasa, kədər olardımı? Ya da əksinə, kədər olmasa bunlar olardımı?

Bu suallar, obrazlar selinin gətirdiyi dağıntıdan sonra durulma, kədərdən aydınlığa, ideya aydınlığına çıxməq kimidir. Və filmin daha bir əslubi özəlliyi ortaya çıxır: final deyəndə hansıa vurucu, yekunlaşdırıcı, təsirli son dəqiqlərdən söhbət getmir. Təhkiyə səpəli olduğu kimi, final da filmin şərti olaraq üçüncü hissəsinə səpələnib.

Bellidir, kədərdən bəhs edən film "happy end"lə qurtarmayacaq. Bilmək yüngülləşdirməyəcək. Həmin aydınlıq təsəlli etməyəcək. Kədər özü istəməyincə, heç hara getməyəcək. Amma biz həyatı ikiyə bölünənlərin simasında kədərə əl uzadacaq, salam verəcəyik. Bir film, bir sənətin gücü bunda deyilmi sizcə:

Əl uzatmaq.

Duymaq.

Toxunmaq.

Anlamaq.

İlk qadın rejissor

35



Karyerası ərzində 1000-dən çox filmə rejissorluq etmiş Elis Qay (Alice Ida Antoinette Guy-Blachè) 19-cu əsrin sonlarında Fransanın qabaqcıl kino istehsalçısı və bədii filmlərin ilk rejissoru, həmçinin uşaq kitablarının yazıçısı idi. 1896-1906-ci illərdə o, ehtimal ki, dünya kinosunda yeganə qadın rejissor idi.

Elis 1873-cü ildə doğulub, uşaqlığını Cənubi Amerika, İsveçrə və Fransada keçirib. Karyerasına 1894-cü ildə Fransada foto və kino avadanlığı şirkəti olan Le Comptoir Général de Photographie-də katib kimi başlayıb. Kino avadanlığı şirkətində işləməsi onun kino sahəsinə marağına səbəb olur. Firma 1897-ci ildə kamera istehsalından film çəkilişinə keçdikdə Elis Qay onun ilk direktorlarından biri olur.

Onun debut filmi kino tarixində ilk bədii film olaraq bilinən *Kələm Pərisi* ("La Fée aux Choux") filmidir. 60 saniyəlik bu film 1896-ci ildə ekranlara çıxdı.

1897-1906-ci illərdə Gaumont filmlərinin prodüseri olan Qay bu illər ərzində aralarında "Feminizmin nəticələri" (les résultats du féminisme), "Məsihin həyatı" (la vie du Christ)

filmlərinin də olduğu silsilə filmlər çəkir. 1906-1907-ci illərdə isə xronofonla 100-ə yaxın qısametrajlı film çəkir.

1907-ci ildə operator Helbert Blaş (Helbert Blache) ilə tanış olub evləndikdən sonra Nyu Yorka köçür. 1910-cu ildə Amerikada Hollivuda qədərki ən böyük studiya olan Solax adlı şəxsi istehsal şirkətini qurur. Şirkətin fəaliyyəti dövründə bədii rehbər kimi çalışır və bir çox filmlərə rejissorluq edir. Solaxın fəaliyyəti uğurla davam edir. Ən çox tanınan film "Yarpaqların tökülməsi" filmi olur. Dövrün mətbuatında sözü gedən studiya ilə bağlı öündə "Təbii ol" yazılı böyük lövhənin vurulduğu ilə bağlı xəbərlər, şəkillər də yer alır.

Üç il boyunca yaradıcı filmlər çəkən şirkət iqtisadi böhran səbəbindən müflisləşir. Bunun əvəzinə Qay 1913-cü ildə Blachè Features şirkətini qurur. Elis Qay və Helbert Blaş bir neçə il sonra boşanır və birgə film tərəfdaşlığı sona çatır.

Qay son rejissorluq işini 1919-cu ildə edir. Həyat yoldaşı ilə boşandıqdan sonra 1922-ci ildə Fransaya qayıtsa da, sonradan kinorejissorluğa davam edə bilmir. Dövrün kino sənayesinə hakim

İllüstrasiya: "Diqqət mərkəzində" (Orxan Qarayev Elvella)



kəsilən qatı patriarxiya tərəfindən kino karyerası əngələnir. Ruh düşkünlüyü yaşayan rejissor uşaq hekayələri yazmağa başlayır. Bir daha evlənmir və 1964-cü ildə qızı Simone ilə birlikdə yaşamaq üçün ABŞ-a köç edir. 1968-ci ildə isə qocalar evində dünyasını dəyişir.

Elis Qayın 1000-dən çox filmə rejissorluq etdiyi və ona məxsus 350-yə yaxın filminin günümüzə qədər gəlib çatdığı deyilir.

2018-ci ildə ilk qadın film istehsalçısı və rejissor olan Elis Qayın həyat və yaradıcılığından bəhs edən "Təbii olun – Elis Qayın danışılmamış hekayəsi" ("Be Natural: The Untold Story of Alice Guy-Blaché") adlı sənədli film çəkilir.

